

# Əbədiyasaşar sənətkar

Azərbaycan xanəndəlik məktəbinin parlaq nümayəndələrindən biri olan Səxavət Məmmədov Azərbaycan mədəniyyətinə, incəsənətinə dahilər bəxş etmiş Qarabağ torpağında Ağdam rayonunun Abdal-Güləblı kəndində dünyaya göz açmışdır. Elə həmin torpağın suyundan, udduğu havasından bulaq kimi qaynar, coşğun səsin mənbəyi gəldirdi. Deyirlər, Qarabağ torpağında körpelər də "Segah" üstündə ağlayır. Elə bu baxımdan S.Məmmədovun oxuduğu mahnilər da "Segah" ladında idi. "Ay bəri bax", "Uca dağar", "Yar bizi qonaq gələcək", "Ay çıçək", "Sarı bülbü'l", "Külək" kimi mahnilər onun bənzərsiz səsi və "Segah"ın naləsi ilə birləşib qəlbimizin ən incə tələrinə oxşayır. "Azad bir quşdum" mahnısının ən gözəl ifaçılarından biri olan S.Məmmədov bu misralara möhrünü vurarken sanki gənc yaşında torpağa düşəcəyini hiss etmişdi.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 6 dekabr 2024-cü il tarixində İrsimizin Tədqiqi və Təbliği ictimai birliyinin təşkilatçılığı ilə unudulmaz sənətkar Səxavət Məmmədovun anadan olmasının 70 illik yubileyinə həsr olunan "Azad bir quşdum" adlı ədəbi-bədii gecə keçirildi.

Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar Mədəniyyət işçisi Alla Bayramova açdı. O, Azərbaycanın görkəmli xanəndəsi Səxavət Məmmədov işığına yiğışan tədbir iştirakçılарını və gələn qonaqları salamladı. Sonra sözü İrsimi-

zin Tədqiqi və Təbliği ictimai birliyinin sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru, qarmon ifaçısı Aydin Əliyev, rəssam Minayə Feyzullayeva, Əli Yunisov ölməz sənətkarla bağlı xatirələrini və öz ürək sözlərini söylədilər. Qeyd etmək istəyirəm ki, 1971-ci ildə A.Zeynallı adına Musiqi

sənətşünaslıq üzrə fəlsəfə doktoru, qarmon ifaçısı Aydin Əliyev, rəssam Minayə Feyzullayeva, Əli Yunisov ölməz sənətkarla bağlı xatirələrini və öz ürək sözlərini söylədilər. Qeyd etmək istəyirəm ki, 1971-ci ildə A.Zeynallı adına Musiqi

Texnikumunda ustad xanəndə, xalq artisti Hacıbabə



ifaçılığına verdiyi töhvələrdən səhəbə açdı. S.Təhmərzəqizi eger Səxavət yol qəzasında dünyasını dəyişməsəydi, onun da adı bizim şəhidlərin sırasında olacağını bildirdi və qeyd etdi ki, Səxavət musiqimizn şəhidi və ustادı olaraq, yaddaşlarda yaşayacaq!

Tədbirdə Azərbaycan Respublikasının Əməkdar artisti Təhmərz Şirinov, kinorejissor, xalq artisti Şeyx Əbdül Mahmudbəyov, Əməkdar Mədəniyyət işçisi, nasir, publisist, Səxavət Məmmədov haqqında yazdığı "Səsin ruhu" kitabının müəllifi Mustafa Çəmənli, Ü.Hacıbəyli adına BMA-nın elmi işçisi, doktorant Nigar Bayramova, "Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək" ictimai birliyinin prezidenti Tofiq Əlizadə, "Carçı" jurnalının baş redaktorlu Gülnarə Əmirquliyeva,

Hüseynovdan müğəmin sirlərini öyrənən S.Məmmədov 1976-ci ildə "Humayun" ansamblının solisti olub. S.Məmmədov Qarabağ hadisələrinin ilk illərində yaratdığı "Qarabağ" instrumental ansamblı ilə yer kürəsini gezip dolanır, müğəmimizlə yanaşı Azərbaycan həqiqətlərinin də dünyaya çatdırırırdı.

Tədbir zamanı Səxavət Məmmədovun İsrail səfərindəki konsertindən, televiziya çəkilişləri və toy şənliklərindəki arxiv lent yazılarından kadrlar nümayiş etdirildi. Səxavət Məmmədovun 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğramadan bir gün önce toy mərasimindəki son görüntüləri tədbir iştirakçılарını göz yaşlarına qərq etdi.

Tədbirin sonunda S.Təhmərzəqizi yubiley tədbirinin keçirilməsinə şərait yaratdıığına görə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muze-

yinin direktoru Alla Bayramovaya və arxiv materiallarının toplanılmasında xüsusi xidməti olan Sadiq Hüseynova İrsin Tədqiqi və Təbliği ictimai-birlili adından "Təşəkkürname"leri təqdim etdi.

Bu gün 70 illik yubileyin qeyd etdiyimiz ustad xanəndə Səxavət Məmmədov əbədi yaşayan sənətkarlardandır. Onun insan ruhunu oxşayan, qəlbine süzülen, bənzərsiz səsi əbədiyasaşlığının təminatçısıdır.

Və mən xoşbəxt insanam ki, Səxavət Məmmədovu canlı olaraq görmüşəm. Əmimin Buzovnada keçirilən toy məclisində xanəndə Səxavət Məmmədov idi. Həmin toy şənliyində dayım Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, şair Tofiq Bayram da iştirak edirdi. S.Məmmədov şair Tofiq Bayramın sözlərinə yazılmış "Əziz dostum" (musiqisi Qulu Əsgərov) və "Ay geciken məhəbbətim" (musiqisi Behram Nəsibov) mahnilarını ifa etdi. Hər iki sənətkarın iştirakiyla keçən toy məclisi mənim yaddaşma hekk olundu. Səxavət Məmmədovun əziz xatirəsinə qələmə alındıq "Azad bir quşsan" şeirinin son misraları ilə öz fikrimi bitirmək istəyirəm:

Sən Vətən oğlusən, Qarabağlısan Bulaq kimi qaynar, coşub daşarsan. "Azad bir quşsan" yuvandan uçsan Torpaq həsrətiyle yanıb ya-xarsan. Sənətkar yaşayır, yaşayacaqdır Xalqın sevgisiylə, ölməz səsiyle.

**Nə qədər dünya var, Səxavət vardır! Nə qədər müğəm var, Səxavət sağıdır!**

**Nigar Bayramova,  
Ü.Hacıbəyli adına  
BMA-nın elmi işçisi,  
doktorant**